

**Azərbaycan Respublikasının  
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  
İctimai Şuranın 2016-cı il üçün**

**H E S A B A T I**

**Hesabat dövründə 4 iclas, 2 görüş və 3 ictimai müzakirə (dəyirmi masa) keçirilmiş, 5 normativ hüquqi akta rəy verilmişdir.**

**İctimai Şuranın iclasları, tədbirləri və fəaliyyətləri**

16 oktyabr 2015-ci il tarixli iclas- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın İctimai şuranın iclaslarının reqlamenti müəyyən edilmiş və İctimai şuranın sədri, sədr müavini və katibi seçilmişdir.

16 dekabr 2015-ci il tarixli iclas - İctimai Şura üzvlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab S.Müslümovla görüşü keçirilmiş və şuranın üzvlərinə üzvlük vəsiqələrinin verilməsi təmin edilmişdir.

**İctimai Şuranın 2016-cı il üzrə 21 bənddən ibarət olan fəaliyyət planı hazırlanmışdır və 29 yanvar 2016-cı il tarixli iclasında müzakirə edilərək təsdiq edilmişdir.**

**İctimai Şura** üzvlərindən 5 istiqamət üzrə işçi qrupları yaradılmışdır:

Sosial yardım, sosial müavinət və təqaüd məsələləri,

Müharibə iştirakçıları, şəhid ailələri, qaçqın və məcburi köçkünlərin sosial məsələləri

Sosial xidmət, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və reabilitasiyası məsələləri

Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri

Vətəndaş cəmiyyəti institutları ilə iş

**I. Sosial yardım, sosial müavinət və təqaüd məsələləri üzrə işçi qrupunun tərkibi:**

1. Rizazadə İradə Bağır qızı - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri
2. Qəribov Tələt Yusif oğlu - “Sağlam Yaşa Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin İcraçı-direktoru
3. Sultanova Yeganə Teymur qızı - “Azərbaycan Diabet Liqası”nın sədri

**II. Müharibə iştirakçıları, şəhid ailələri, qaçqın və məcburi köçkünlərin sosial məsələləri üzrə işçi qrupunun tərkibi:**

1. Həsənov Məmməd Həsən Murad oğlu - “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri
2. Ağamalıyev Rövşən Həmid oğlu - “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri
3. Rəhimova Məhluqə Gülməmməd qızı - “Əlil Qadınlar” Cəmiyyətinin prezidenti

**III. Sosial xidmət, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və reabilitasiyası məsələləri üzrə işçi qrupunun tərkibi:**

1. Rəhimli Davud Sədi oğlu - Əlil Təşkilatları İttifaqının sədri

2. Mahmudov Müqalib Bədəl oğlu - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Elmi analitik sektorunun baş məsləhətçisi və Həmkarlar İttifaqı Komitəsinin üzvü
  3. Əliyev Mayis Nəbi oğlu - “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri
- IV. Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupunun tərkibi:**
1. Mirzə Məmməd-Vəliyev Ağamurad oğlu - “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri
  2. Qasimov Cavad İmamqulu oğlu - “İstedadlı Əlillər” İctimai Birliyinin sədri
  3. Quliyev Nazir Yunis oğlu - “Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyin sədri
- V. Vətəndaş cəmiyyəti institutları ilə iş üzrə işçi qrupunun tərkibi:**
1. Zeyni Rauf Xurşud oğlu - Azərbaycan “Milli Qeyri-Hökumət Təşkilatları” Forumunun prezidenti
  2. Nuriyev Əliməmməd Mali oğlu - “Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti
  3. Hüseynova Gülnarə Alxas qızı - Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti

4 mart 2016-cı il tarixində Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Sosial Təminat Xidmətinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, eləcə də Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin rəhbər heyətinin iştirakı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.

İctimai Şura 08 aprel 2016-cı il tarixində Müharibə və əmək əlilləri üçün pansionatda ictimai şuranın üzvləri ilə yanaşı, respublikamızda sosial xidmət sahəsində fəaliyyət göstərən QHT nümayəndələrinin, pansionatın işçi heyətinin və sakinlərinin də iştirakı ilə “Sosial xidmət sahəsində ictimai iştirakçılığın təmin edilməsi” mövzusunda dəyirmi masa keçirmişdir.

Müzakirələrin nəticələrinə uyğun olaraq aşağıdakı təklif və tövsiyələr irəli sürülmüşdür:

1. Pansionatda tibbi məntəqənin yaradılması.
2. Pansionat üçün nəqliyyat vasitəsinin ayrılması.
3. Pansionata yaxın ərazidə bankomatın quraşdırılması.

#### **İctimai Şuranın təşkil etdiyi ictimai müzakirə və dəyirmi masalar**

**25 may 2016-cı ildə** - “Sosial xidmət sahəsində dövlət sosial sifarişləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirə

İctimai müzakirədə aşağıdakı mövzularda məruzələr dinlənilmişdir:

“Sosial xidmət sahəsində mövcud vəziyyət və bu sahədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sahəsində fəaliyyəti və QHT-lərlə səmərəli əməkdaşlığı haqqında” – məruzəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov

“Sosial xidmət sahəsində sosial sifarişlərin əsas hədəfləri və prioritetləri” – məruzəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Fuad Hüseynov

“Müasir dövrdə sosial xidmət sahəsində dövlət sosial sifarişlərinin Qeyri-Hökumət Təşkilatları tərəfindən həyata keçirilməsinin hüquqi əsasları”- məruzəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Mayis Əliyev

“Sosial xidmətlə bağlı sosial sifarişlərin icrası sahəsində beynəlxalq təcrübə” – məruzəçi BMT-nin Uşaq fondunun Uşaq müdafiəsi şöbəsinin müdiri Ramiz Behbudov

“Sosial sifarişlərin həyata keçirilməsi sahəsində monitoring və qiymətləndirmə” – məruzəçi İctimai Şuranın sədr müavini, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli

“Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin fəaliyyətinin təşkili”- məruzəçi “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov

**07 iyun 2016-ci ildə** - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları tərəfindən yaradılan çətin həyat şəraitində olan uşaqlar üçün günərzi qayğı mərkəzlərinin, sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı reabilitasiya mərkəzlərinin, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial-psixoloji yardım mərkəzlərinin və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti sığınacaqların fəaliyyətinə dair minimum standartların ictimai müzakirəsi

**07 oktyabr 2016-ci il tarixində “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası insan hüquqları sahəsində qanunvericiliyin inkişafında yeni mərhələ kimi” mövzusunda ictimai müzakirə**

İctimai müzakirədə aşağıdakı mövzularda məruzələr dinlənilmişdir:

**“Əlilliyi olan şəxslərin hüquqlarına dair milli qanunvericiliyin təkmilləşdirilməsi və icrasının müasir vəziyyəti”** – məruzəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov

**“BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının bu qəbildən olan insanların sosial müdafiəsi haqqında qanunvericiliyin inkişafında rolu”** – məruzəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Mayis Əliyev

**“BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının insan hüquqları sahəsində qanunvericiliyin inkişafına təsiri”**-məruzəçi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının sektor müdiri, Ombudsmanın əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov

**“Milli səviyyədə Konvensiyanın icrasına UNICEF-in töhvələri”** – məruzəçi BMT-nin Uşaq Fondunun (UNICEF) Uşaq müdafiəsi şöbəsinin əməkdaşı Ramil İsgəndərli

**“Konvensiyanın icrasına ictimai nəzarət və hesabatlılığın vəziyyəti”**-məruzəçi İctimai Şuranın sədr müavini, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli

**“Ailə və uşaqlar üçün sosial xidmətlərin yaradılmasında sosial işçinin rolu”** – məruzəçi “Azərbaycan Sosial İş” İctimai Birliyinin sədr əvəzi Gülnarə Pənahovanın mövzularda məruzələri dinlənilmişdir.

**14 dekabr 2016-cı ildə** - **“Ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətin və əmək müqaviləsi qeydiyyatının elektron informasiya sistemə daxil edilməsi sahəsində mövcud vəziyyət və təkmilləşdirilməsi perspektivləri”** mövzusunda dəyirmi

masa (məruzəçilər- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İdris İsayev, ictimai şuranın sədri Mayis Əliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Məmməd-Vəliyev Mirzə, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, İradə “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasimov, “Əlil Qadınlar” Cəmiyyətinin prezidenti “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, “Hemofiliyalı xəstələrin Respublika Assosiasiyası”nın prezidenti Gülnarə Hüseynova, “Sağlam Yaşa Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin İcraçı-direktoru Tələt Qəribov və b)

### **Hesabat dövründə İctimai Şura tərəfindən müzakirə edilərək rəy verilmiş normativ aktlar:**

1. “Sosial xidmət göstərilməsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının akkreditasiyası Qaydaları”;

2. Çətin həyat şəraitində olan uşaqlar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinə dair minimum standartlar;

3. Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı reabilitasiya mərkəzlərinin fəaliyyətinə dair minimum standartlar;

4. Sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti sığınacaqların fəaliyyətinə dair minimum standartlar;

5. Sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial-psixoloji yardım mərkəzlərinin fəaliyyətinə dair minimum standartlar

### **Hesabat dövründə vətəndaşlar tərəfindən İctimai Şuraya edilən müraciətlər**

47 müraciət (müraciət forması kağız daşıyıcıları, elektron qaydada, Şura üzvlərinin vasitəsi )

Həmin müraciətləri aşağıdakı kimi təsnifləşdirmək olar:

- 1) Sosial yardımla bağlı müraciətlər – 43%
- 2) Ev və məşin növbələri ilə bağlı müraciətlər – 11%
- 3) İşə düzəlməklə bağlı müraciətlər – 29%
- 4) Əlillik statusunun əldə edilməsi – 9%
- 5) Xarici ölkələrdə müalicənin alınması – 3%
- 6) Protez-ortopedik yardım və reabilitasiya vasitələri ilə təminat – 3%
- 7) Digər məsələlər – 2% (məsələn, gözdən əlil xanımın Brayl əlifbasını öyrənmək istəməsi, görmə və eşitmə qabiliyyəti olmayan şəxsin ictimai birlik -yaratmaq istəməsi və s.).

### **İctimai Şura üzvləri tərəfindən həyata keçirilən fəaliyyətlər.**

1. İşçilərin əmək qanunvericiliyi və sosial hüquqların reallaşdırılması barədə məlumatlandırılma- Mayis Əliyev **14 may 2016-ci il tarixində Lerik rayonunun 8 kəndi özündə birləşdirən ucqar Kırəvud inzibati ərazi vahidliyində görüş**

### **2. Davud Rəhimli-Bakı uşaq bərpa mərkəzi**

3. İctimai Şuranın üzvləri Nazir Quliyev və Mirzə Məmməd Vəliyev-Sumqayıt məşğulluq mərkəzi

4. 18 oktyabr 2016 –ci ildə Bakı şəhəri, 7-ci mikrorayon, ev 3a/7 ünvanında dayısı qızının evində məskunlaşan, onlar mənzillərini satın başqa yaşayış yerinə getdikdən sonra işə həmin binanın blokunda gecələyən 58 yaşlı Xuraman Həsənova İctimai Şuranın üzvi, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadənin müraciəti və dəstəyi ilə Bilgəhdəki Mühəribə və Əmək Əlilləri Pansionatına yerləşdirilib.

5. İctimai Şuranın üzvi, ƏSTİB sədri Mirzə Məmməd Vəliyev tərəfindən 11.07.2016 il tarixdə Binəqədi rayonu 6 sayılı TSEK-də təşkil olunan tibbi ekspertizanın fəaliyyətinin monitorinqi